



# Səhnə məşqləri

■ Rəvan Cavid

## Səhnə 1.

Allahın duaları eşidən vaxtidir - yağış yağır. Bakının öz xatirələrindən qopma bilmeyən qala divarlarının arxasında əlləri cibində, gözleri yerə döşənmiş xırda daşların arasında nə isə axtaran, qulaqları arxadan gelən maşınların səsini radar kimi tutan, fikrində, Allah bilir, neçə il əvvəlin fragmentləri. Şəhər bu əyri-üyür küçələrin bir neçə kilometrlik sakitliyini, səssizliyini, dualarını qala qapılarından çıxan kimi qələbəliyin rəngli, həm də monoton dalğalarına dəyişir. Saata baxmaq yadından çıxır, səni gözləyən yoxdur, tələsmirsən harasa, göylərə bir tərəflə biletin də hələ sıfariş olunmayıb. Tezdir. Ömrünün üçüncü on illiyinin səkkiz fəslini arxada qoyub yeni tale axtarışına çıxacaqsan bir azdan. Solunda əcnəbi müştəriləri qane etmək üçün milli mətbəxin menyusunu həyatının bütün pozitivliyi ilə əllərinə alan restoran işçiləri, sağında eynən sənin kimi nə vaxtsa mehz bu küçədə sərgərdən gəzən bir rəssamın ilham pərilərinin sənət əsəri. Gözlərində yeridin odlu-alovlu, imperiya atlarının nal səsleri ilə əbədi yuxusu qaçmış yolların ağrılı xatirələrini danişan aslan şəkli. Divarda, daşların üzərinə yağlı boyalarla çəkilmiş, yağışın israrla yumağa çalışıldığı tonlarda. Yoxuş səni aparır Şirvanşahların öününe, tarixin qarşısında cavab verməye. Qarşında İstiqlal küçəsinə pil-ləkənlər, yanında o vaxt şəhəri qoruyan, indi qocalıb əldən düşmüş top, arxanda yadından çıxarmaq istədiyin onlarla adam. Nə qədər sarayın həyetindən özünü aşkar edən minarəyə baxıb unutmaq, başını tarix kitablarından bu qala, bu saray haqqında oxuduqlarınla qatmaq istəsən də, öz balaca tarixin əllərinə qandal vurub aparır. Ayaqların döşənmiş daşlarla turistlərə şəhərin ən qədim yeri olduğunu sübut etməye çalışan yola bitişmiş, gözlərin havada eləcə asılı qalmış halda gözləyirsen ki, yaddaşın nə vaxt geri qayıdacaq. Zamanın axınına nə vaxt qayıdacaqsan, nə vaxt indini də tarixə çevirməyə çalışacaqsan.

(Sizin həyatınızdan kino çəksələr, hansı kadrla başlayar?)

## Səhnə 2.

Azan oxunur, Allahın duaları qəbul edən vaxtidir. Adamların Bakını, Bakının adamları başa düşən saatlarıdır. İçəri şəhər qanadlanıb Bakıdan ayrılır. İçindəki hamını sahile töküb göyün məviliyində itir. Dəniz "Qız qalası"nın dani-

şib-doymadığı hekayəsini yenə danışır. Final cümləni deyib əllərə bənzəyen dalğaları ilə sahile şıqal çəkib yenə bizim bilmədiyimiz səmtlərə qarışır. Adamlar da öz səmtlərini axtarır.

Azan bitir, Allahın tale yanan vaxtları başlıyır. İndi hər kəs yanındakı dostuna, kimesə şikayətlənir, öz həyat fəlsəfəsini danışır qurtarmır. Tərəddüb, narahatlıq, tələskənlik, ucu-bucağı görünməyən problemlər listi, Şərqiñ qoca müdriklüyü, Qərbən yeniyetmə əyləncələri, Şərqiñ ənənə sevdası, Qərbən anarxist inkarçılığı, Şərqiñ sehri yozumları, Qərbən sərt rasionallığı, Şərqiñ göylərə inamı, Qərbən yerin üstündə müqəddəs bildikləri, Şərqiñ nağılları, Qərbən filmləri, Şərqiñ şeirləri, Qərbən romanları Bakını yavaş-yavaş Şərqdə səyahət etməyi, Qərbədə yaşamağı sevən adamlara bənzədir.

Adamlar dənizə niyə baxır? Balıqları niyə axtarır? Suyun rənginə niyə heyrlənir? Bu qədər bəhənə nəyə gerəkdir? Qağayırlara simit, bulka atanlar o qədər kədərlər görünür ki. Qağayırlar tez-tez yaşadıqları yeri dəyişən, etyeyən quşlar olub. Dənizə aşiq olandan sonra simitlə, bulka ilə həyata davam etməyi gözə alıblar. Ya da adamlar qağayırları da özlerinə oxşadılar. Təbiət qisasını sevgi ilə alır həmişə. Təbiət o hissi - sevgini ondan aldıqlarımızı geri qaytarraq deyə yaradıb. Balıqları dənizin əlin-dən alan adamlar indi o balıqları evlərində əzizləməyə məcburdurlar. Düzəndə ovçuluq edən adamlar indi əllərindəki son parçanı bəyaz quşlara atırlar. İnsanı mahiyyətindən uzaq tutan şeylər olmasa idi, dünyanın bu qədər yaşı olmazdı.

## Səhnə 3.

Məsələn, rəsm sərgilərini gəzməyi sevən adam. Kətanın üstündə həm bu dünyadan nə isə var, həm də yox. Rəssam olsam, çoxlu ağac şəkli çəkərdim, fikirləşirəm. Ya da fotoqraf olsam, dünyada bir düzənliyin ortasında tək qalan yüzlərlə ağac fotolarından sərgi hazırlayırdım. Ağaclar səbirlidir. Onlar bizim gedəcəyimiz yerdən gəlirlər. Bizim istədiyimiz şeylərin fəvqündədirler. Ona görə saatlarla onlara söykənib nə isə danişanda cavab ala bilmirik. Susub yaşadıqlarını bir də bizden dinleyib həradan gəlib haraya gedəcəklərindən əmin olurlar. Məndən soruşsanız deyərdim ki, dünyadaki insan olmayan hə şey insan olan şeyin qurbanı oldu. Qurunun oduna yaş da yandı. İnsan gəlməsədi buralara ağacların taleyi başqa cür olacaqdı. Yağışlar başqa şeylər üçün yağacaqdı, dənizlər sahile bu qədər bağlanmayacaqdı. İnsan həm özü-nün, həm də ağacların günahını daşıyır.

O, ya da sən rəssam yox, fotoqraf-san. Ağac şəkilləri çəkən fotoqraf. Əlin-de çərpələng olan uşağın ağacın yan-yörəsində ora-bura qaçması. Ya da



ağacın gövdəsinə söykənmiş çobanın günorta yuxusu. Yanından maşınlar keçən ağac (Nuri Bilge Ceylan, "Bir zəmanınlar Anadoluda"). Çayın kənarında bir ağac, torpağın üstünə çıxmış köklərində qurbağaların oturduğu. Yaşıl, xırda yarpaqları hovuzda tökülen ağac (Kim Ki Duk, "Yaz, yay, payız, qış və yaz").

Şəhərlərdə tek ağac tapmaq çətin olur. Şəhərlərdə ağaclar tək yaşamır. Şəhərlərdə ağaclar adamlara güvənmir. Hər an gəlib kəsə, budaqlarını budaya bilərlər. Bakıda, "Parlament" prospekti boyu zeytun ağacları var. Elə ki mövsümün zeytun ağaclarının üzünə güldüyü vaxt olur küçələri təmizləyen xanımlar və bəyər ağacların budaqlarını əyib zeytun yiğməga başlayırlar, eger hansısa budaq mane olsa, bir bəhənə tapıb o budağı kəsdirmein icazəsini alırlar. Bütün şəhərin əsas sahibləri dəmir buruqlardı, ancaq ağaclar da qonaq sayılmaz. Sənin sərginə onları adamlara tanıtmaq üçündü. Bəzən uniforma geyinmiş gənclər hansısa boş ərazidə yüzlərə ağac əkir. Sıra ilə, cərgə ilə. Böyükəndə bir-birinin əlin-dən tutacaq ağaclar. Budaları bir-birlərinə keçmiş, bəzən xəlvətə sevişən yeni ağaclar. Onların arasında tek ağac olmur, ona görə də, səni salınmış parklarda bəzən foto çekmek maraqsız gəlir. Təklik incəsənətin məhiyyətindəki əsas şartdır. Ailə haqqında çəkilən filmlər daha maraqlı gəlir, yoxsa bir nəfərin başına gələn hadisələr? Tək adamların şəkilləri yaxşı olur, yoxsa bir neçə nəfərin? Adamlar və ağaclar niyə tək olanda daha rahat, daha müdrik olur? Çünkü yaradılış təkliyin tərəfində olub. Qadın sonra yaradı, adamlar sonra düşdü dünyaya. Dənizlərin sahili oldu sonralar. Sonralar qağayırlar sahilərdə yaşadı. Uçmağı yadlarından çıxarması deyə arada dənizin dayaz yerlərində bir-iki dövrə vurub qayıdırular dəmir tutacaqların üstüne. Şəhərin qala divarları sonralar tikildi. Şəhər sonralar tək qaldı. Tək qalan adamlara, tək qalan ağaclarla oxşadı.

Fotosərginin girişində taxta tabloda da yazılıb:

"Sərgi tək adamlar üçündü..."

## Səhnə 4.

Pianonun ağ-qara dillərinə qarışan

barmaqlarını görmək, izləmək çətindir. Caz janrında gözəllik. Fonda başqa alət olmasa da, saksofonun, drumun səsini eşitdirən nə isə var. Hərdən başını aşağı əyəndə saçları dillerin üstünə düşür, elə bilirsən, barmaqları ilə bacarmadı, indi saçları da ifaya tam dəstək olur. Sonra başını qaldırır, gözləri yumulu, dodaqları bir-birinə sixili, burnunun kənarları sürətli hava axınından tez-tez genişlənib-daralır. Notların səliqəsiz düzüldüyü kağız orada - Pianonun üzərindəki yunan naxışları ilə bəzəmiş taxtada yoxmuş kimi rəftar edir. Bir azdan kağızlar incirir, özlərini saçların küləyinə təslim edib pianonun üzərindən döşəməyə attrılar. Onun gözləri qapalı, kirpikləri bir-birinə keçib. Kağızların yerə səpələndiyini lap axırdı, özü də dözməyib stuldan yixılanda görəcək.

(növbəti səhnə bu musiqinin fonundadır)

## Səhnə 5.

Oyuncaqlara baxan atanın növbəti ünvanı dibçəklər satılan gül məğazasıdır. Bir də yoluna çıxsa, supermarketlərdən birindən meyve də alacaq. Ayda cəmi bir dəfə qızını görmək fürsəti var. Sevdili cizgi filmi qəhrəmanın formasi-nı hədiyyə paketinə bükdürüb özünü atır yarı xoşbəxt, yarı kədərli, yarı ciddi, yarı güləmli adamların arasına. Aldığı dibçəkləri qızı toplayır pəncərə kənarına. Atası üçün darixanda onlara pianoda nə isə çalır. Əsasən də caz. Bilir ki. Atası cazı sevir. Onu bəzən caz müsələrinin canlı ifa olunduğu kafelərə aparır. Özü fransız şərabı sıfariş verəndə, ona yeni sixılmış meyvə suyu isteyir.

Yarpaqları azca qızarmış, ləçəkləri çəhrayı bir gülün ovuc boyda dibçəyini əlinə alıb məğazadan çıxır. Yolun o tərəfində, orta yaşı adamların itləri gəzdirdiyi parkda keçmiş həyat yoldaşı ilə qızı əl-əle tutub onu gözləyir. Bir azdan yağış başlayacaq. Allahın duaları eşi-dən vaxtı olacaq. Və o dua edəcək ki, qızı dünyanın en yaxşı bəstəkarı olsun. İller keçəcək, yağışlar yağımayacaq, qızı dünyadan en güzel bəstəkarı olacaq, ancaq Allah onun ifa etdiyi heç bir bəstəni eşi-de bilməyib sakitcə kövrələcək.